

Açıq hökumət (açıq dövlət) dövlət idarəetmə üsuludur və əsasən dövlətin qəbul etdiyi qərarlar, habelə onun fəaliyyəti haqqında məlumatların vətəndaşlar tərəfindən əldə edilməsi hüququnu dəstəkləyir və dövlət tənzimləməsinə səmərəli ictimai nəzarətin təmin edilməsi məqsədini daşıyır. Açıq hökumət geniş mənada dövlət qurumlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını, məlumatların açıqlanmamasının qarşısının alınmasını nəzərdə tutur. Çox zaman dövlətin fəaliyyətinin şəffaf olması hesabatlılığın təmin edilməsi ilə bağlıdır. Bu isə demokratik ölkə vətəndaşlarının hökumətin fəaliyyətinə ictimai nəzarət etmələrinə və beləliklə də ölkədə korrupsiya, rüşvət və digər vəzifə cinayətlərinin azaldılmasına imkan verir.

Dünyanın müxtəlif ölkələrində açıq hökumətin təşviqi üzrə iş aparılır və bunun üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilir:

İnformasiya azadlığı - vətəndaşların dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə dair informasiyaları sərbəst əldə etmələri;

Açıq məlumatlar - dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə dair məlumatların, informasiyaların təhlil edilməsi üçün uyğun formatda hazırlanaraq nəşr və təqdim edilməsi. Onlardan tədqiqatçıların, QHT-in sərbəst istifadə etmə imkanının təmin edilməsi;

Açıq müzakirələr - dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə vətəndaşlar arasında açıq müzakirələrin təmin edilməsi və vətəndaşların dövlət qurumlarının fəaliyyətinə təsir etmə imkanlarının mövcudluğu;

Açıq büdcə - dövlət xərcləri, o cümlədən büdcə, dövlət satınalmaları, dövlətin bağladığı müqavilə (kontrakt), verilmiş qrant və subsidiyalar haqqında məlumatların açıq olması;

Açıq parlament –parlament fəaliyyətinə dair informasiyalarının əlçatan, qanun layihələrinin işlənilib hazırlanması və qəbulu prosedurunun ictimaiyyət üçün açıq olması.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə **“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”** təsdiq edilmişdir.



Dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə vətəndaşlar arasında ünsiyyət zamanı ən çox yaranan problem informasiyaların siravi vətəndaşlar üçün aydın olmamasıdır ki, bunun da həlli yolu kimi **“açıq məlumatlar”**ın təqdim olunması irəli sürülür.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya açıq hökumətin təşviqi istiqamətində bir sıra tədbirlər görür. İnformasiya əldə edilməsinin asanlaşdırılması üçün Komissiya tərəfindən informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş və informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul edilmişdir. Komissiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Əməkdaşlıq Şəbəkəsi yaradılmışdır.

Komissiya fəaliyyətiyyətinin aşağıdakı istiqamətlərində məlumat açıqlığını təmin edir:

- § *Müsabiqə və müsahibə prosesində;*
- § *Etik davranış qaydalarına nəzarətdə;*
- § *Normativ aktların layihələrinin hazırlanmasında;*
- § *İctimai əhəmiyyət kəsb edən qərarların qəbulu prosesində;*
- § *Əməkdaşlıq Şəbəkəsinin fəaliyyətində.*



**ŞƏFFAF VƏ OBYEKTİB
MÜSABİQƏ VƏ MÜSAHİBƏ**



**KOMİSSİYANIN İNTERNET SAYTINDA
YERLƏŞDİRİLİR:**

- İllik hesabatlar
- Komissiyanın fəaliyyəti ilə bağlı statistik təhlillər
- Tender və kotirovka sorğuları, onların qalibləri
- Qalib namizədlərin siyahısı
- Ehtiyat kadrların siyahısı
- Komissiyanın hazırladığı normativ aktların layihələri
- Video təqdimatlar



**Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya və**

Açıq Hökumətin Təşviqi

**Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya**

Ünvan: AZ1110, Bakı şəh., K. Rəhimov küçəsi, 874-cü məh.,

İnternet saytı: <http://csc.gov.az>

Elektron poçtu: csc@csc.gov.az

Telefonlar: (+99412) 465 87 93,

(+99412) 465 87 94,

(+99412) 465 87 97

Faks: (+99412) 465 87 96

